



İqtisadi Tədqiqatlar Mərkəzi (İTM) Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun maliyyə dəstəyi ilə Azərbaycanın 10 regionunda 2012-ci ilin mart ayı və birinci rübü ərzində apardığı qiymətlərin statistik müşahidəsinin nəticələrini təqdim edir. Aparılmış statistik müşahidələrin nəticələrinə görə, mart ayı ərzində Azərbaycanda istehlak qiymətləri 0,54 faiz artıb. Bu zaman ərzaq məhsulları 1,08 faiz bahalaşmış, qeyri-ərzaq məhsulları 0,26 faiz ucuzlaşmış, xidmət tarifləri isə 0,12 faiz artıb.

Fevral ayına nisbətə mart ayı ərzində paytaxt və regionlar üzrə istehlak qiymətləri indeksinin dəyişməsinə gəlincə, Bakıda qiymətlər 0,68 faiz, regionlarda 0,41 faiz artıb. O cümlədən ərzaq məhsulları Bakıda 1,55 faiz, regionlarda 0,61 faiz bahalaşmış, qeyri-ərzaq məhsulları Bakıda 0,59 faiz ucuzlaşmış, regionlarda isə 0,07 faiz bahalaşmış. Xidmətlərin dəyəri Bakıda 0,04 faiz azalıb, regionlarda isə 0,29 faiz artıb. Ay ərzində ən çox mövsümi amillərlə bağlı göyərti (20,16 faiz), 1-3 yaşlı uşaqlar üçün qış kostyumları (8,65 faiz) və baş soğan (6,73 faiz) ucuzlaşmış. Bahalaşma isə toyuq (5,70 faiz), nar (11,60 faiz), qatıq (1,82 faiz) və digər məhsullarda qeydə alınmış.

Hesablamalar göstərmiş ki, 2012-ci ilin birinci rübündə ölkədə 1,11 faiz, o cümlədən Bakıda 1,54 faiz, regionlarda isə 0,69 faiz inflyasiya qeydə alınmış. Bu zaman ərzaq məhsulları 2,34 faiz, xidmətlər 0,95 faiz bahalaşmış, qeyri-ərzaq məhsulları isə 1,29 faiz ucuzlaşmış.

Ötən ilin eyni dövrü ilə müqayisədə (12 ayda) ölkədə 7,25 faiz bahalaşma qeydə alınmış. Bu zaman Bakıda qiymətlər 10,23 faiz, regionlarda isə 4,33 faiz artmış. Qeyd olunan dövrdə ən yüksək inflyasiya yenə ərzaq məhsullarında (11,43 faiz) olmuş. Qeyri-ərzaq məhsullarında artım 0,72 faiz, xidmətlərdə isə 5,01 faiz təşkil etmiş.

İTM ekspertləri eyni zamanda 10 regionda qeydə alınan qiymətlər və Nazirlər Kabinetinin 30 aprel 2009-cu il tarixli qərarı ilə təsdiq olunmuş normativlər əsasında mart ayı üzrə minimum istehlak səbətinin dəyərini də hesablayıblar. Həmin hesablamalara əsasən, ay ərzində Azərbaycanda əmək qabiliyyətli əhali üçün adambaşına minimum istehlak səbətinin dəyəri 170,75 manat, pensiyaçılar üçün 154,03 manat, 0-14 yaşlı uşaqlar üçün isə 212,39 manat təşkil etmiş. Ötən ay əmək qabiliyyətli əhali adambaşına ərzağa minimum 107,03 manat, pensiyaçılar 96,39 manat, 0-14 yaşlı uşaqların valideynləri isə 121,55 manat xərcləməli olmuş. Ay ərzində bazardakı qiymətlərlə əhalinin qeyri-ərzaq məhsullarına çəkdiyi minimum xərcləri işləyən əhali

üçün 38,24 manat, pensiyaçılar üçün 35,03 manat, 0-14 yaşlı uşaqlar üçün 73,11 manat, xidmət xərcləri isə müvafiq olaraq 25,48 manat, 22,61 manat və 17,73 manat təşkil edib.

Xatırladaq ki, “Azərbaycan Respublikasında 2012-ci il üçün yaşayış minimumu haqqında” Qanun əsasında ölkədə 2012-ci il üçün yaşayış minimumu 108 manat, əmək qabiliyyətli əhali üçün 116 manat, pensiyaçılar üçün 84 manat, uşaqlar üçün 87 manat məbləğində müəyyən edilib.”

İTM İctimaiyyətlə əlaqələr departamenti